

YÜZ YAŞIN MÜBARƏK!

Fidan QASIMOVA, Xalq artisti

“Xalq qəzeti”, həqiqətən, şərəfli bir yol keçib. İstər “Kommunist” qəzeti adı ilə nəşr olunduğu Sovetlər dönəmində, istərsə də Azərbaycanın müstəqilliyi dövründə hansı ideologiyaya xidmət etməsindən asılı olmayaraq, xalqın mənafeyi, mənəvi dəyərlərimiz, mədəniyyətimiz, incəsənətimizlə bağlı yazılar həmişə ön sırada olub. Qəzet milli musiqimizin təbliğində əhəmiyyətli rol oynayır. “Xalq qəzeti”nin səhifələrində təkcə bizim məşhur musiqi xadimlərinin deyil, eyni zamanda, dünya musiqisinin korifeylərinin də fikir və düşüncələrinə rast gəlmək mümkündür.

Bir sözlə, bu qəzetin səhifələrində Azərbaycanımızın bir əsrlik tarixi yaşayır. Orada bu xalqın ağırlı günlərinin də, xoşbəxt anlarının da mənzərəsi əks olunub.

Mən bu qəzetdə dəfələrlə çıxış etmişəm, müsahibələrim dərc olunub. Haqqında onlarca məqalə yazılıb. Həmişə onun yüksək səviyyəli məqalələri məni razı salıb. Dünya mədəniyyəti və incəsənəti ilə bağlı ən son yenilikləri bu qəzetdən oxumuşam. Sevinirəm ki, qəzet bugünkü uğurlarımızın da qarçısıdır. Ölkəmizdə gedən nəhəng quruculuq işləri, həyata keçirilən genişmiqyaslı layihələrlə bağlı qəzetin səhifələrindən mütəmadi olaraq məlumat almaq mümkündür.



Həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində aldığım dövlət mükafatlarım, fəxri adlarım haqqında ilk dəfə bu qəzetdən məlumat almışam. Ona görə də bu qəzetin hər nömrəsini səbirsizliklə gözləmişəm. Mənim üçün xoş olan budur ki, bu qəzetdə ulu öndər Heydər Əliyev, ümummilliyet liderin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev, Birinci vitse- prezident Mehriban xanım Əliyeva ilə foto-şəkillərim var və mən onları qiymətli əmanət kimi saxlayıram.

“Xalq qəzeti” xalqımızın 100 illik salnaməsini yaratıb. Bu mənada qəzetin bir əsrlik yubileyi xalqımızın bayramıdır. Yubiley münasibətilə qəzetin kollektivini səmimi-qəlbədən təbrik edirəm. İşğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı ilk xəbəri də bu qəzetdən almağımı arzulayıram.